

Ulu öndər Heydər Əliyevin



Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, azərbaycançılıq ideologiyasının banisi, ümummilli lider Heydər Əliyev Azərbaycan xalqı və dövləti qarşısında əvəzsiz xidmətlər göstərmişdir. Bu misilsiz xidmət ulu öndərin respublikamıza rəhbərliyinin bütün dövrlərini əhatə etmişdir. İstər SSRİ dönəmində, istərsə də müstəqillik illərində Heydər Əliyev Azərbaycanın tərəqqisi, beynəlxalq aləmdə nüfuzunun yüksəlməsi, qüdrətli ölkəyə çevriləməsi üçün fədakarlıqla fəaliyyət göstərmiş, hər zaman xalqının, dövlətinin mənafeyini hər şeydən uca tutmuşdur.

1969-cu il iyulun 14-də Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsinə seçilməsi nəticəsində Azərbaycanın sosial-iqtisadi, ictimai-mədəni həyatında əsaslı dəyişikliklər baş vermişdir. Ulu öndər 1982-ci ilədək - Azərbaycana ilk rehbərliyi dövründə, elecə de 1982-1987-ci illərdə SSRİ rehbərliyində Nazirlər Soveti sədrinin birinci müavini ve Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitesi Siyasi Bürosunun üzvü olduğu vaxtlarda respublikamızın hərtərəfli inkişafı məsələlərini daim diqqət mərkəzində saxlamış, bütün imkanlardan istifadə edərək Azərbaycanın tərəqqisine çalışmışdı.

1990-ci il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda töredilən qanlı faciə ilə bağlı Heydər Əliyev Moskvadakı Azərbaycan nümayəndəliyinin qarşısına gələrək M.Qorbaçovu ciddi təhdid etdiyinə görə siyasi təqiblərə, böhtənlərə məruz qalmışdır. Bundan sonra çox böyük çətinliklə olsa da, 1990-ci il iyul ayının 20-də Heydər Əliyev Bakıya, 2 gün sonra isə təzyiqlər, təqiblər məcburiyyətdən Naxçıvana qayıtdı. 22 iyul - həmin gün axşamçağı Naxçıvan şəhərindəki mərkəzi meydانا on minlərlə insan toplaşmışdı. Heydər Əliyevin öz doğma yurduna gəlisi bayrama, toy-büsətə çevrilmişdi. Heydər Əliyev meydandan mərkəzdən hərəkəti alıqlılar, əzəmetli şüurlar altında qısa çıxış ilə xalqına sonsuz məhəbbətini, sevgisini ifadə etdi, onun yanında olduğunu bildirdi. Moskvadan qayıdış

ana yurduna gelən ulu öndər Naxçıvanda ümumxalq məhəbbəti ilə qarşılandı. Sonralar bu görüş barədə Heydər Əliyev deyirdi: "Mən Naxçıvana gələndə Naxçıvan ayağa qalxdı, Naxçıvan məni qucaqladı, bağırına basdı. Son illərdə çəkdiyim bütün əzab-əziyyəti unutdum".

Ümummilli lider 1990-1993-cü illərdə Naxçıvanın ən ağır günlerində ona dayaq durdu. O, Naxçıvanda siyasi fəaliyyət göstərdiyi qısa zaman ərzində Azərbaycanın imperiya azadlığından tamamilə xilas olması, müstəqil, demokratik və dünyəvi dövlət kimi fəaliyyət göstərməsi üçün mühüm, siyasi və ideoloji amilə çevrilən tarixi qərarları da məhz Naxçıvanda qəbul etdi. İlk defə olaraq Naxçıvan Muxtar Respublikasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı dövlət bayrağı kimi qəbul olundu. 20 yanvar 1990-ci il Qanlı Yanvar faciəsinə

maya bilməzdim... Mən öz prinsiplərimə sadıq qalaraq Azərbaycanın, Naxçıvanın belə vəzifəyində, çətin dövründə, üzərimə düşən vəzifənin ifasından geri çəkilmə bilməzdim. Mən öz tələyimi xalqa tapşırışam ve xalqın iradesiniindi bu müddədə, bu çətin dövrdə yerinə yetirmiyəm".

Ümummilli lider 1990-1993-cü illərdə Naxçıvanın ən ağır günlerində ona dayaq durdu. O, Naxçıvanda siyasi fəaliyyət göstərdiyi qısa zaman ərzində Azərbaycanın imperiya azadlığından tamamilə xilas olması, müstəqil, demokratik və dünyəvi dövlət kimi fəaliyyət göstərməsi üçün mühüm, siyasi və ideoloji amilə çevrilən tarixi qərarları da məhz Naxçıvanda qəbul etdi. İlk defə olaraq Naxçıvan Muxtar Respublikasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı dövlət bayrağı kimi qəbul olundu. 20 yanvar 1990-ci il Qanlı Yanvar faciəsinə

22 iyul 1990-ci ildə Heydər Əliyev Naxçıvana gəlmış və əhali ilə görüşmüştür

O zaman Naxçıvan ağır günlər keçirdi. Vəziyyət olduqca gərgin, ziddiyətli şəkil almışdı. Sərhədyanı kəndlər ermənilər tərəfindən işgal etdiyinə görə siyasi təqiblər, böhtənlərə məruz qalmışdır. Bundan sonra çox böyük çətinliklə olsa da, 1990-ci il iyul ayının 20-də Heydər Əliyev Bakıya, 2 gün sonra isə təzyiqlər, təqiblər məcburiyyətdən Naxçıvana qayıtdı. 22 iyul - həmin gün axşamçağı Naxçıvan şəhərindəki mərkəzi meydانا on minlərlə insan toplaşmışdı. Heydər Əliyevin öz doğma yurduna gəlisi bayrama, toy-büsətə çevrilmişdi. Heydər Əliyev meydandan mərkəzdən hərəkəti alıqlılar, əzəmetli şüurlar altında qısa çıxış ilə xalqına

sonsuz məhəbbətini, sevgisini ifadə etdi, onun yanında olduğunu bildirdi. Moskvadan qayıdış

siyasi qiymət verildi. Bundan başqa, SSRİ-nin qorunub saxlanması barədə referendumdan Naxçıvan əhalisinin imtina etməsi, Muxtar Respublikada Kommunist Partiyasının yerli orqanlarının fəaliyyətinin dayandırılması, 20 Yanvarın Ümumxalq Hüzün Günü, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edilmesi, ilk demokratik islahatların keçirilməsi, ilk milli sərhəd qoşunlarının yaradılması, keçmiş Sovet orduyu Muxtar Respublikanı tərk edərək hərbi hissədəki silah-sursatın və texnikanın Azərbaycanın digər bölgələrindən fərqli olaraq tamamilə Naxçıvanda saxlanılması ulu öndərin bacarığı, liderlik qabiliyyətinin göstəri-

cisi idi. Bu vaxtlar isə paytaxt Bakıda savadsız rəhbərərin məntiqsiz siyaseti nəticəsində Azərbaycanın əbədi-əzəli torpaqları bir-birinin dalınca işğal olunur, qaçqınların, kökünlərin sayı günbegün artırdı.

Heydər Əliyevin Naxçıvana qayıdışı Azərbaycanı dağıtmaq istəyen daxili və xarici düşmənleri ciddi teşvişə salmışdı. Elə bu səbəbdən də 90-ci illərdə Naxçıvana tezyiqlər getgede güclənir, respublika tamamilə blokada şəraitində saxlanılır, ərzaq qitliği, elektrik enerjisinin və qazın verilməməsi demək olar ki, Naxçıvanlıları acıq, səfəlet içinde yaşamağa vadar edirdi. Lakin Naxçıvan camaati Heydər Əliyevlə birlikdə bütün çətinliklərə qalib gəlməyə hazır idi. Heydər Əliyevin Azərbaycan və Naxçıvan MR Ali Sovetlərinə deputat seçilməsi, xalqın iradesi və qətiyyətin ifadəsi idi. Həmin vaxtdan Naxçıvanın ictimai-siyasi heyatında böyük canlanma, tərəqqi dövrü başlandı. Muxtar Respublikanın Ali hakimiyyət organında dəyişiklik edildi, üçrəngli dövlət bayrağı və digər dövlət rəmzləri haqqında qərarlar qəbul olundu.

Heydər Əliyevin sədrliyi ilə keçən parlamentin 1990-ci il 17 noyabr tarixli sessiyasında Muxtar Respublikanın rəsmi adından "Sovet Sosialist" sözləri çıxarılmış, "Naxçıvan Muxtar Respublikası" adlandırılmasının qərar qəbul edilmiş, Naxçıvan Muxtar Respublikasının ali qanunvericiliq organı olan Ali Sovetin adı dəyişdirilərək "Ali Məclis" olmuş, Azərbaycan Demokratik Respublikasının üçrəngli bayrağı Naxçıvan MR-in bayrağı kimi qəbul edilmişdi. Heydər Əliyev özünün bu mətin, iradəli, müdrik və qətiyyətli addımı ilə respublika rəhbərliyini susdurmayı bacarmışdı.

1991-ci il sentyabrın 3-də Heydər Əliyevin Naxçıvan MR Ali Məclisine Sədr seçilməsi böyük hadisə oldu. Bu seçimlə ulu öndər ilk növbədə, fəal və peşəkar fəaliyyəti ilə nəinki mux-

tar respublikada, həmçinin bütün Azərbaycanda milli dövlətliyə inam hissini formalasdıra bildi. Ümummilli lider eyni zamanda, bölgenin erməni təcavüzündən müdafiə ilə bilavasita məşğul olmağa başladı, bu məsələ onun əsas fəaliyyət istiqamətinə çevrildi. Böyük dövlət xadiminin ilk gündən başlayaraq atdığı addımlar, həyata keçirdiyi tədbirlər Naxçıvanı düşmən əlinə keçmək təhlükəsindən xilas etdi. Bu, Naxçıvan əhalisinin hər zaman arxalandığı, etibar etdiyi Heydər Əliyevin müdrik və yeniləməsi siyasetinin təcəssümü və eyni zamanda Azərbaycanın milli müstəqilliyyətinə doğru atlığı ilk addım idi. Bütün bu ağır, məsuliyyətli və taleyük-

hakimiyyətə qayıdışı Naxçıvandan başladı

lü qərarların verilməsində Naxçıvan əhalisi ümummilli lider Heydər Əliyevə arxalandığı kim, Heydər Əliyev də doğma el-obasından güc alırdı.

Ümumiyyətlə, Heydər Əliyev siyasi fəaliyyətin bütün dövrlərində muxtar respublikanın hərtərəfi inkişafına xüsusi qayğı göstərmişdir. Bu amil torpaqlarımıza zaman-zaman göz dikən erməni millitələrinin məkrili planlarının və niyyətlərinin puç olmasına önemli rol oynamışdır. Naxçıvana rəhbərlik etdi illərdə ulu öndər demişdir: "Mən son vaxtlar Naxçıvanın inkişafı ilə əlaqədar bəzi tədbirlər həyata keçirmək barədə qərarlar vermişəm. Bunlar lazımdır. Nə üçün? Çünkü Naxçıvanın vəziyyəti, onun coğrafi vəziyyəti və Naxçıvana qarşı ermənilərin daimi ərazi iddiası Naxçıvanı xüsusi inkişaf etdirmək məsələsini qarşımıza qoyur. Naxçıvan Azərbaycanın ən qədim torpaqlarından biridir. Naxçıvana Azərbaycanın milli mədəniyyətini, memarlığını, rəssamlığını nümayiş etdirən abidələr vardır. Biz Azərbaycanın xüsusi ağır şəraitdə olan bir hissəsinə gerek o qədər inkişaf etdik ki, oradakı problemlər insanları narahat etməsin. Həmin insanlar orada daim yaşasınlar. Azərbaycan torpağını qorusunlar, saxlasınlar. Bax, bunlara görə bu qərarlar qəbul olunmuşdur".

Heydər Əliyev ağır blokada şəraitine baxmayaq, muxtar respublikanın müdafiəsini yüksək səviyyədə təşkil etməye, onu təcavüzkarlardan qorumağa nail oldu, bircə kənd də düşmən əlinə keçmədi. Ulu öndər Naxçıvan ərazisini erməni işğalından, əhalini acliqdan, səfələtdən, soyuqdan donmaqdan, ümumiyyətə məhv olmaqdan xilas etdi. Xalqın təkidlə tələbi və istəyi ilə Heydər Əliyev muxtar respublikanın rehbəri seçilərək son dərəcə ağır vəziyyətdə olan bu ulu diyarı mətanətlə qorudu, onu nücat yoluna çıxardı. Ulu öndər Naxçıvanın bu günü və gələcəyi üçün gördüyü ən böyük işlərdən biri də qədim diyarın muxtarlığıının qorunub saxlanılması oldu. 1995-ci il noyabrın 12-də referandumla qəbul edilmiş, onun müəllifi olduğu müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası Naxçıvanın muxtarlıyyət statusunu hüquqi cəhətdən möhkəmləndirdi.

O, Naxçıvan MR Ali Məclisinin Sədri işlədiyi dövrde çox mühüm tarixi qərarlar qəbul etdi. Naxçıvana ictimai-siyasi əraiti stabilşərmək və sağlamlaşdırmaq üçün böyük tədbirlər həyata keçirildi, getdikcə güclənən erməni təcavüzünün, düşmənin yaratdığı blokadanın ağır nəticələrinin qarşısının alınması üçün düşünləşmiş əvvələsi siyaset yürüdüldü. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi həyata keçirdiyi bütün siyasi, mədəni-iqtisadi tədbirlər, Naxçıvana baş verən hadisələrin beynəlxalq ictimaiyyətə çatdırılması, onu qəbul etmək təhlükəsindən xilas etdi. Bu, Naxçıvan əhalisinin hər zaman arxalandığı, etibar etdiyi Heydər Əliyevin müdrik və yeniləməsi siyasetinin təcəssümü və eyni zamanda Azərbaycanın milli müstəqilliyyətinə doğru atlığı ilk addım idi. Bütün bu ağır, məsuliyyətli və taleyük-

Mehparə ƏLİYEVA,
"Respublika".